

UOT:339.13

Leyla ATAKİŞİYEVA

**Azərbaycan Turizm və Menecment Universiteti, müəllim
Latakishiyeva@atmu.edu.az**

**Azərbaycanda turizm marketing fəaliyyətinin
problemləri və xüsusiyyətləri**

**Проблемы и особенности туристической маркетинговой
деятельности в Азербайджане**

Problems and Features of Tourism Marketing Activities in Azerbaijan

Xülasə: Azərbaycanın turizm məssisələrinin inkişafı kontekstində həm şirkətlər, həm də dövlət səviyyəsində marketing imkanlarından istifadənin rasional istiqamətlərinin müəyyənləşdirilməsi əsas məqsəddir. Bu məqsədin reallaşdırılması üçün Turizm xidməti bazarında tələb və təklif determinantlarının müəyyənləşdirilməsi; Turizm biznesinin xüsusiyyətləri və fəaliyyət prinsipləri araşdırılması; Marketing fəaliyyətinin nəzəri əsaslarının tədqiqi və s. bu kimi vəzifələr qarşıya qoyulmuşdur.

Açar sözlər: Turizm məhsulunun xüsusiyyətləri, turizm biznesi, marketing kompleksi.

Резюме: Абстракт: В контексте развития туристических предприятий в Азербайджане основной целью является определение рационального использования маркетинговых возможностей как на уровне компании, так и государства. Для достижения этой цели определить детерминанты спроса и предложения на рынке туристических услуг; Исследование особенностей и принципов деятельности туристического бизнеса; Исследование теоретических основ маркетинговой деятельности и др. Такие задачи ставятся.

Ключевые слова: особенности туристических продуктов, туристический бизнес, маркетинговый комплекс.

Abstract: In the context of the development of tourism enterprises in Azerbaijan, the main goal is to determine the rational use of marketing opportunities both at the company and state levels. To achieve this goal, to determine the determinants of supply and demand in the tourism services

market; Research of features and principles of activity of tourism business; Research of theoretical bases of marketing activity, etc. Such tasks are set.

Key words: features of tourism products, tourism business, marketing complex.

Həm istehlak, həm də istehsal baxımından turizm insan fəaliyyətinin spesifik sferasıdır. Odur ki, turizm biznesində marketing fəaliyyətini tədqiq etməzən əvvəl bu biznesin mühüm xüsusiyyətlərini araşdırmaq lazımdır.

Turizm biznesinin ilkin əsas xüsusiyyəti onun xidmət sferasına aid olmasıdır. Maddi nəmət istehsalından fərqli olaraq xidmət məhsulunun kəmiyyət və keyfiyyət qiymətləndirilməsi çox müəkkəb və bir çox hallarda mümkünsüzdür. Məsələni müəkkəbləşdirən ən mühüm amil isə turizm xidmətinin saxalılılı - çoxlu sayıda komponentlərdən ibarətdir olmasıdır. Buna görə də turizm məhsulunun keyfiyyətini öncədən yoxlamaq mümkün olmur, onun keyfiyyətini müəyyənləşdirmək üçün əvvəl onu almış lazımdır. Düzəndə, turizm məhsulunun müəyyən komponentlərinin, məsələn, yaşayış yerlərini, işə xidmətini, nəqliyyatın keyfiyyətini qiymətləndirmək mümkündür, lakin bu məsələdə də osas problem ondan ibarətdir ki, bir qayda olaraq, bu obyektlər alıcıdan uzaqda yerləşir.

Turizmi məhsulunun aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar:

1. *Çoxaspektlik*. Turizmi məhsul bir-birindən kifayət qədər uzaq olan bir neçə xidmətin məcmusudur və bu xidmətlərin bir şirkət tərəfindən təqdim olunması mümkünksüzdür. Turizm məhsulunun bütün komponentləri yüksək ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilir və onların hər biri fərdi məhsul kimi satılır - nəqliyyat biletlərinin, otellərin, kورortlар, istirahət zamanı lokal turların öz satış bazarları var. Məhz bu əzənməxsus xüsusiyyətlər görə turizm marketinqində koordinasiya səylərinə ehtiyac duyulur.

2. *Tələbin qeyri-stabilliyi*. Yuxarıda tədqiq etdiyimiz kimi turizm məhsuluna olan tələb çoxsaylı amillərin təsiri ilə formalasılır. Bu səbəbə görə ilin kiçik hissəsində fəaliyyət göstərir. Aşağıda təhlil etdiyimiz kimi bir çox turizm orzuluları mövslümi tələbə malikdir. Bu qeyri-stabilliliyi işsizliyin əmələ gəlməsi, işçilərə, nəqliyyata, ofis kirayəsinə yönəlik etəlatlı investisiya ilə müşayiət olunur və buna görə də məhsulun qiymətini artırır.

3. *Inam və ya ümid*. Yuxarıda qeyd edildiyi kimi, turizm məhsulunun keyfiyyətini əvvəlcədən qiymətləndirmək imkanı olmadıqdan müştərinin hər hansı bir şirkəti seçməsi ya inama (məsələn, əvvəller bu şirkətin xidmətlərindən istifadə etdiyinə görə, ya şirkətin aparıcı işçisini tanıldıgına görə, ya da çoxsaylı rəylərə görə), ya da ümidi (məsələn, turizm şirkəti işçisinin tərləfəməsi səbəbi ilə və ya "sarafan marketinqi"nin nəticəsi olaraq) əsaslanır.

Azərbaycanda turizm marketing fəaliyyətinin problemləri və xüsusiyyətləri

4. *İnsan amili*. Sayaht və istirahət məmənunluğu əhəmiyyətli dərəcədə xidmət göstərən personaldan asildir. Buraya naqliyyat xidmətçiləri - təyyarada stüardessa, qatarada vaqon xidmətçisi, ekskursiya bələdçi, tərcüməçi, ofisiant, mehmanxanada otaq xidmətçiləri, istirahət yerində lokal tur təşkilatçıları və s. daxildir. Onu da qeyd etmək lazımdır ki, turizm xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi çox vaxt subyektiv xarakter daşıyır və əhəmiyyətli dərəcədə müştərinin soyahət və istirahət təcrübəsindən, onun subyektiv təsəssuratlarından, zövükündən, xasiyyətindən, hətta həmin dövrdəki əhval-ruhiyyəsindən asildir - bəzi adamlar asanlıqla qana olduğunu həldə, digərlərinin daim narazı olması, ən xırda detallara fikir vermələri psixologiyada məlum faktdır - bərincilər optimist olmaqla sayahtın əvvəlindən müsbət emosiyalara köklərin, sonuncular isə əksinə. Odur ki, marketing tədqiqatlarında bu faktlara xüsusi fikir verilməsi, müştərilərin bu əlamətlərə görə seqməntləşdirilməsi tələb olunur.

5. *Satılmayan elementlər*. Turizmin daha bir xüsusiyyəti ondan ibarətdir ki, onun müəyyən elementləri satılmaya bilir. Əmtəs sektor ilə analogiya aparsaq, belə məhsullar "tez xarab olan" kimi qiymətləndirilə bilər [1]. Yeganə fərqli əndən ibarətdir ki, bu elementlər əsindən xarab olmur və təkər istifadə oluna bilir, sadəcə konkret dövr üçün satılmış. Belə elementlərə satılmayan mehmanxana nömrəsinə, və ya kruiz gəmisindəki otagi, təyyarə, qatar və avtobusdakı yeri misal göturmək olar. Beləliklə, satılmayan turizm məhsulü itirilmiş galıdır. Buna görə də son anda güzəştli qiymətlər təklif oluna bilər [4].

6. *Təklifiñ qeyri-elastikiyyi*. Əksər turizm məhsullarının təklifi qısa zaman kəsiyində qeyri-elastikdir. Məsələn, müəyyən səbəbə görə artmış tələbi qarşılımaq üçün mehmanxanada və ya qatarda yerlərin sayıının artırılması mümkün deyil. Maraqlı budur ki, bu, tək məzuniyyət və istirahət mövslümüne aid deyil, bu hal hətta mövsümarası dövrdə də bəş vera bilər. Belə ki, bu zaman, bər qayda olaraq, işçilərin böyük hissəsinin işdə saxlımlar və əgər gözlənilməz turist axını baş verərsə, buna dərhal reaksiya vermək mümkün olmur [2].

7. *Kəskin rəqabət*. Dünya Bankının tədqiqatlarına görə turizm çiçəklənən biznes sahələrindəndir [3]. Bu səbəbdən bütün ölkələrdə hər il çoxlu sayıda yeni turizm agentlikləri meydana gelir. Lakin güclü rəqabət səbəbindən bir-iki il ərzində onların böyük hissəsi bazarдан çıxmış olur. Məsələn, Rusiya Federasiyasının statistikasına görə hər il yüksərlərə belə şirkət yaranır və ılıç il ərzində onların 70%-i iflasa uğrayır [5].

8. *Mövslümlük*. Əksər turizm növləri mövslümi xarakter daşıyır. Qəbul edən regionun hansi coğrafi məkanda yerləşməsindən asılı olaraq, əsasən regionun iqlim şəraitini ilə bağlı müəyyən turizm məhsullarına tələb il ərzində

dəyişkən olur bilər. Bütün Avropanı Ittifaqı üzrə (Aİ) aparılan tədqiqatlar aşagıdakılardır aşkar çıxarmışdır [3]:

- Al-də rezidentlərin səyahətlərinin hər dördündən biri iyul-avqust aylarına təsadüf edir – avqustda 12,6%, iyulda 10,9%.
- Səyahət müddətinin uzunluğuna görə də bu aylar liderdir – məcmu gecələmələrin 17,2%-i avqust ayına, 16,1%-i isə iyul aylarına təsadüf edir, yəni bu iki aya təkəd biri düşür.
- Pik ayı olan avqustda gecələmələrin sayı ən zəif olan yanvar ayı ilə müqayisədə 4 dəfə çoxdur.
- 2013-cü ildə Aİ rezidentləri 88 milyondan çox uzunmüddətli (azi dörd gecəlik) səyahət etmişlər ki, bu da həmin il ərzində məcmu uzunmüddətli səyahətlərin 18%-ni təşkil edir.
- Qısamüddətli səyahətlər əsasən yanvar, dekabr, mart və may aylarına təsəffüd edir.
- Məcmu səyahətlərin 12%-ni təşkil edən biznes səyahətləri mövsumdən az asılıdır və əsasən Aİ rezidentləri tərəfindən edilmişdir və 15%-i noyabr, 5%-i isə avqust ayına düşür.
- Iyul-avqust aylarına düşməyən səyahətlərin 40%-i 55 yaşından çox şahlı tərəfdən həyata keçirilmişdir.

9. *Böyük investisiyalar və immobililik* [4]. Ən mühüm turizm obyekti olan mehmanxalar böyük investisiyalar tələb edir. Bura binanın özü ilə ya-naşı mebel, texnika, yataq dəstləri və digər atributlar daxildir. Eyni zamanda mehmanxana daşınmaz olduğundan qoyulan vəsaitlərin geri qayıtması obyekti yerləşdiyi regionun turistləri cəlb etmə xüsusiyyətindən çox asılıdır.

10. *Yamsulanma*. Turizm şirkətlərinin təklif elədiyi yeni məhsullar asanlıqla imitasiya olunur. Məsələn, əgər bir çimərlik oteli axşamlar canlı musiqi təşkil edirsə, qonşu otel də asanlıqla bunu edə bilər. Odur ki, bu biznesdə orijinallığın və unikalığın ömrü uzun olmur.

11. *Geniş əhatəllilik*. Xidmət sferası qeyri-ticari xarakterli olduğuna görə əksər belə məhsulların satış kampaniyaları və buna görə də marketing coğrafi baxımdan lokal bazarla məhdudlaşır. Turizm biznesində vəziyyət fərqlidir – bu sahədə rəqəbat qabiliyyətinin təmin olunması üçün marketing fəaliyyətinin turizm məhsulunun istehsal olunduğu ərazidən çox-çox uzaqlara – geniş coğrafiyaya sırayət olunması tələb olunur.

Bütün bu əhəmiyyətli amillər marketing fəaliyyətində mütləq şəkildə nəzərə alınmalıdır.

Nəticə və təkliflər

Bu araşdırımların nəticəsi olaraq aşağıdakılardır qeyd edək.

1. Turizm insan fəaliyyətinin mühüm sahəsi olmaqla çox onun həyatının geniş diapazonunu (istirahət, biznes, təhsil, mülalıcı, idman, elm, mədəniyyət, din, siyaset, idrak və s.) əhatə edir.

2. Turizm dinamik inkişaf edir və dünya məhsulunun formalasmasına onun xüsusi çəkisi get-gedə artır.

3. Turizm bir çox biznes sahəsini (nəqliyyatın bütün növləri, yerləşmə xidməti, restoran xidməti və s.) əhatə etməklə çoxkomponentli müraciət bir sistem – turizm industrijasını təşkil edir.

4. Turizmin hər bir komponentinin özünəməxsus bazarı – tələb və təklif determinantları var.

5. Turizm biznesi spesifik xüsusiyyətlərə və fəaliyyət prinsiplerinə malikdir.

6. Marketing iqtisadi təlimin nisbətonu yeni sahəsi olmaqla son on illiklərdə dünya bazarlarında get-gedə daha da əsaslılaşmış rəqəbatlı əlaqədardır.

7. Marketinqin özünəməxsus tədqiqat işləşsələri və prinsipləri vardır.

8. Müasir bazarlarda uğur qazanmağın mühüm və ən effektiv üsulu baza innovativ məhsul təklifiidir.

9. Innovativ məhsul böyük retrospektiv xərc tələb etdiyindən onun bazara yeridilməsində uğur şirkət üçün tələyülü məsələdir və bu məqsədə marketinqindən məharətlə istifadə olunması zorurəti yaranır. Diger tərəfdən yeni məhsulun bazara yeridilməsi marketinqi çoxistiqaməli fəaliyyət olmaqla kompleks tədbirlərin məcmusunu ehtiva edir.

Bu problemlərin aradan qaldırılması və Azərbaycanda turizmin, xüsusiən də gəlmə turizminin inkişafı üçün aşağıdakı marketinq tədbirləri kompleks təklif olunur. Bunlar aşağıdakılardır:

✓ Turizm marketinqini həyata keçirəkən mövsumlik amilinin nəzərə alınması.

✓ Reklam siyasetinin səmərəli şəkildə həyata keçirilməsi - istanilan reklam kampaniyasına başlamazdan əvvəl fəaliyyətin xüsusiyyətlərini təhlil etmək, şirkətin özünəməxsus stilini formalasdırmaq və növbəti naşrlarda də bu stildən istifadə etmək.

✓ Şirkətin web-səhifəsinin tərtib olunması.

✓ Daimi müştərilərin əldə edilməsi.

✓ Liderlik məqsədi - müasir biznesin mühüm xüsusiyyəti ondan ibarətdir ki, liderliyə can atmayan şirkət uğur qazana bilmir.

✓ Müştərilərlə münasibətdə güzəşt edilməsi (hətta müştəri haqşız olduğu halda).

✓ Menecment problemi – müasir menecment prinsiplerinə əməl olunması.

✓ Adekvat qiymət siyaseti.

✓ Adekvat maliyyə siyaseti.

- ✓ Müştəri məmənunluğunun monitorinqi.
- ✓ Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mütəmadi qiymətləndirilməsi.
- ✓ Ucuz mehmanxanalar.
- ✓ Biletlərin on-line bronlaşdırılması.
- ✓ Meyillərin operativ şəkildə aşkarlanması **və tətbiq olunması.**
- ✓ İxtisaslaşma.
- ✓ Kadrların seçilməsi.
- ✓ Komanda ruhu.
- ✓ Dövlət orqanları ilə münasibətlər.
- ✓ Yerli əhalinin turizm biznesinə cəlb olunması.

Ədəbiyyat

1. Dasgupta D. Tourism Marketing. - Pearson; 1st edition 2010
2. McCab S. The Routledge Handbook of Tourism Marketing. - Routledge, 1st Edition, 2013. – 600 p.
3. Features of the travel and tourism industry/ https://assets.cambridge.org/97813166/00634/excerpt/9781316600634_excerpt.pdf
4. Characteristics of the Tourism Industry/ <https://sebastiankaiser.wordpress.com/2012/05/21/characteristics-of-the-tourism-industry>
5. <https://www.sba.gov/blogs/starting-business-10-steps-every-entrepreneur-needs-know>